


Təəssüflər olsun ki, bir çox ailələr yalnız xəstə uşaq dünyaya gəldikdən sonra bu həqiqəti başa düşür. Bu səbəbdən qohum evliliyin qarşısını almaq üçün əhali məlumatlı olmalıdır. Lakin verilən bütün məlumatı baxmayaraq, bir-biri ilə yaxın qohum olan gənclər yenə də ailə qurmaqdə təkid etdikləri halda – evlilikdən əvvəl (artıq evlidirsə, uşaq sahibi olmaqdan əvvəl) həkim-genetik tərəfindən qiymətləndirilməli və zəruri olduğu təqdirdə, müvafiq müayinələr aparılmalıdır.



Qohum evliliklər Fəsadları



Bakı, AZ1122, H.Zardabi küç., 96
Tel: 431-60-88, Faks: 430-52-85
office@isim.az www.isim.az

QOHUM EVLİLİYİ – ailə quran şəxslər arasında qan bağının olmasına rəsəddir. Bacı və qardaşın uşaqlarının (yəni əmioğlu, xalaoğlu, dayioğlu, bibioğlu - əmiqizi, xalaqizi, dayiqizi, bibiqizi) bir-biri ilə nikaha daxil olması qohum evliliyi sayılır və bir sıra fəsadların meydana çıxmamasına səbəb olur.

Aralarında qan bağı mövcud olan şəxslərin nikahdan öncə həkim-genetiklə ətraflı məsləhətləşmə aparması vacibdir. Həkim-genetik xromosom xəstəlikləri olan ailələrin tibbi-genetik məsləhəti, diferensial diaqnostikanın aparılması və ailəvi-geneoloji analizin keçirilməsi kimi çox əhəmiyyətli öhdəlikləri yerinə yetirək, fəsadların qarşısını mümkün qədər almağa çalışacaq.

İrsi xəstəliklər həm anadangəlmə, həm də uşaq doğulandan sonra müxtəlif yaş dövrlərində özünü bürüzə verə bilər. Məsələn, hemofiliya, ixtioz, irsi lal-karlıq əlamətləri uşaq doğulan kimi təzahür edir, hentington xoreyasının əlamətləri 35, beyincik ataksiyasının əlamətləri isə 25 yaşından sonra özünü bürüzə verir.

Deməli, irsi xəstəliklər iki xüsusiyyətinə görə bir-birindən fərqlənir:
a) irsi xəstəlik genetik məlumatın dəyişməsi nəticəsində əmələ gəlir;
b) irsi xəstəliklər valideynlərdən övladlara ötürülür.

Anada və atada mövcud olan müxtəlif xüsusiyyətlərin daha sonrakı nəslə ötürülməsi genlər tərəfindən təmin edilir. Bu genlərdə hər hansı bir səbəbdən insanlarda xəstəliyə gətirib çıxara bilən mutasiyalar meydana gələ bilər və insanlar bu mutasiyaları daha sonrakı nəslə ötürə bilərlər.

Şəxslər arasındaki qan bağının yaxınlıq dərəcəsi artıqca, fəsadların meydana çıxma riski daha da yüksəlir.

Qohum şəxslər isə öz genlərini ortaqlıq bir atadan aldıqları üçün onların eyni genlərində mutasiya daşımaya ehtimalları – qohum olmayan şəxslərə nisbətən xeyli çoxdur.

Beləliklə, genlərində mutasiyanın olduğu cütlüyün dünyaya gələn hər körpəsində bu xəstəliyin meydana çıxması riski 25 faiz olacaq.

Autosom — resessiv tip irsi xəstəliklər. Orqanizm hər iki valideyndən mutasiyaya uğramış eyni geni qəbul etdikdə xəstəlik əlamətlərinə malik olur. Autosom-resessiv tipli irsi xəstəliklərə, əsasən, aşağıda adları çəkilən xəstəliklər aiddir:

- albinizm
- anadangəlmə lal-karlıq
- maddələr mübadiləsinin bəzi irsi pozulmaları (fenilketonuriya, fruktozuriya, histidinuriya, alkaptonuriya)
- mukovissidoz (vəzilərdə qatı sekret əmələ gəlir)
- pigmentli retinit
- Vilson-Konovalov xəstəliyi (qaraciyərdə, beyində, gözün buyruz qışasında mis toplanır)

Talassemiya — xəstə valideynlərdən uşaqlara gen vasitəsilə ötürülen ağır irsi qan xəstəliyidir.

Mütəxəssislərin fikrinə görə, qan qohumluğu olan şəxslərdən dünyaya gəlmiş uşaqların talassemiya xəstəsi olması ehtimalı böyükdür.

X xromosому ilə əlaqəli ötürülmə tipi. X xromosomu ilə resessiv ötürülen xəstəliklərə :

- hemofiliya, B (antihemofil globulin sintez olunmur),
- daltonizm (rəng korluğu),
- Leş-Nihan sindromu (purin mübadiləsinin pozulmasıdır, hiperurikemiya ilə müşayiət olunur),
- gənclik qlaukoması,
- Menkes xəstəliyi (misin metabolizmi pozulur, MSS-nin ağır zədələnmələri baş verir) aiddir .

